

**İLHAMƏ MƏMMƏDOVA**  
**AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu**  
**E-mail: ilhame.mamadova@gmail.com**

## TƏBRİZ ŞƏHƏR ƏHALİSİNİN MƏİŞƏTİNDƏ QIŞA AZUQƏ TƏDARÜKÜ (XIX – XX əsrin əvvəlləri)

*Açar sözlər:* Azərbaycan, Təbriz, düyü, ət, meyvə

*Ключевые слова:* Азербайджан, Тебриз, рис, мясо, фрукты

*Key words:* Azerbaijan, Tabriz, rice, meat, fruit

Hər bir xalqın tədarük etdiyi, konservləşdirildiyi yeməkləri onun qidalanma mədəniyyətinin ayrılmaz hissəsidir. İnsanı əzəl gündən düşündürən azuqə yiğimi ona olan ehtiyacın nəticədi idi. Keçmişdə qitlıq və çətinlik üzündən bu hal daha geniş vüsət alır, bütün el-oba yiğışaraq qarşılıqlı köməklik nəticəsində öz ailəsinin azuqəsini hazırlayırdı. Ərzaq ehtiyatının əvvəlcədən tədarük edilməsinin digər səbəblərindən biri də qida məhsullarının yetişmə müddətinin müxtəlif olması və onların tədarükünün mövsümi səciyyə daşımıası ilə bağlı olmuşdur (1, s.180). Başqa bir amil isə qida artıqlığı yaranarkən texniki baxımdan onu saxlamağın mümkünzsuluğu idi. Bu qidalar tərkibi və hazırlanma üsuluna görə tipoloji baxımdan müxtəlif növlərə ayrılırlar. Ət məmulatı, taxıl mənşəli qidalar, meyvələrdən hazırlanan konservlər və s. uzun müddət saxlana bilərdi.

Ət və ağartı məhsulları kaloriliyi ilə özəllik təşkil edir. Buna görə də əhali qış tədarükündə heyvan mənşəli qidalara meylli idi. Yay fəslində təbii otlarla qidalanan heyvanın əti daha dadlı və faydalı olurdu. Varlı və orta tavanalı ailələr soyuq fəsildə təzə kəsilmiş heyvanın əti ilə yanaşı, həm də yayda tədarük gördükleri yağda qovurulmuş ətdən istifadə edirdilər. Quyruq qovrularaq yağı çıxarılır və ət həmin yağda bisirilirdi. “Nicar” deyilən ət tikələri abgərdənlə küplərə doldurulur, qışda isə qarmaqla çıxarılırdı. Ondan şilə, abquşt və digər xörəklər hazırlanır. Xalq arasında “qaraqovurma” adı ilə məlum olan bu azuqə zirzəmidə, ya da həyətlərdəki çalalarda saxlanılırdı. Bir çox evlərin zirzəmisində məhsulların saxlanılmasından ötrü çala qazılırdı.

*Quru balıq plov* xuruşlarından sayılırdı. Onu hazırlamaq üçün balıq duzlanır, təndirdə hisə verilir və parçaya bükülərək sərin zirzəmidə asılırdı.

*Kərə yağı, qoyun quyruğu* uzun müddət saxlana bilərdi. Bunun üçün kərə yağı duzlanıb qoyun qarına və ya şirələnmiş gil qablara (küp, bərni, bardaq, çölmək və s.) doldurulurdu. “Sələ” adlandırılan qurudulmuş qursaq isladılır və onunla qabların ağızı bağlanır. Qoyun quyruğu əridilir, ona duz, sarıkök qatılır və “tungə” adlı ağızı dar olan saxsı qablara ehtiyat üçün yiğilirdi. Pendir də küplərdə və qoyun dərisində saxlanırdı. Sonuncu “motal pendiri” adlanırdı.

*Qurut* qatıq, yaxud ayrandan düzəldilirdi. Qatıq torbalarda süzlərək duzlanır və girdə şəkildə qurudulurdu. Qurut istifadə zamanı yuyulur və müxtəlif xörəklərə (qaraqurut aşı, ləbəni şorbası və s.) qatılır. Əzilmiş halda onun üzərinə cürbəcür doğranmış göyərtilər — pəncərə səpilərək yeyilirdi.

Bitki mənşəli qidaların tədarükü əhəmiyyət daşıyırdı, çünkü onları istənilən fəsildə əldə etmək mümkün deyildi. Əksər evlərdə düyü və taxıl ehtiyatı olurdu. *Yarma* düzəltməkdən ötrü buğda dibəkdə döyüldürdü. Böyük ailələrə məxsus geniş sahəli həyətlərdə dayaz quyu qazılır və dibək orada yerləşdirilirdi. İki nəfər dibəyin başında

oturub növbələşərək böyük toxmaqla taxılı döyürdülər. Qabığı çıxdıqdan sonra onu məcməyidə, yaxud taxta hövsər ilə atib-tutur, hövsəyir, yerli dialektdə desək, buğdanı əfsəyib kəpəyini uçururdular. Kırkirdən keçirilən buğda təlislərə (kisə) yigilirdi.

*Qovut* üçün buğda qovurulub, kırkirdən keçirilir, bəzən ona ərik tumu və badam da əzilib qatılırdı. Yeyilən zaman üzərinə doşab, şəker və ya süd əlavə edilirdi.

Paxlalı bitkilər (lobya, noxud, mərci və s.) və hobubat (buğda, çovdar, düyü, yulaf, qarğıdalı, arpa) tədarük edilən ərzaqlardan idi. Qurudularaq saxlanılan hobubatdan soyuq fəsildə müxtəlif yeməklər bişirilirdi. *Qovurğa* hazırlamaq üçün buğda, noxud, mərci və s. sacda, yaxud təndirdə qovurulur, üzərinə duz atılırdı. Bu qida uzun qış gecələrində yeyilir, Xıdır Nəbi bayramında süfrədə mütləq olmalıdır.

Buğda suyu və unla yoğurulmuş xəmirdən bişirilən *səməni halvası* kündə şəklində yumurlanır və qışa saxlanmaq üçün qurudulurdu. O, yeməzdən əvvəl nəm parçaya bükülür, islanaraq yumşalırırdı. Bu, xalq arasında “*səməni əlçörəyi*” adlanırdı.

*Lavaş* bişirmək bölgədə ən geniş yayılmış tədbirlərdən idi. Şəhər üçün sərt iqlim şəraiti səciyyəvi olduğundan qadınlar bir neçə aylığa çörək ehtiyatı görməyə məcbur idilər. Qonşu və qohum qadınlar növbə ilə bir-birinin evinə elcariya (iməcilik) gedir, bəzən ərzağı şərqli qoymaqla lavaşları paylaşdırırlar. Bu tipli qarşılıqlı yardım forması “avaca”, “mədəd” adı ilə Azərbaycan Respublikasının Naxçıvan və Qərb bölgəsi üçün də xarakterikdir (2, s.137-138).

*Əriştə* kəsməkdən ötrü məhəllə qadınları isti yay günlərinin birində başbilən xanımın evinə toplaşırırdılar. Hər kəs özü ilə bir qab un gətirirdi. Təcrübəli biri taxta tabaqda xəmir yoğurur, digərləri hərə bir işi – kündə tutmaq, yaymaq, kəsmək və s. icra edirdilər. Kəsilmiş uzun əriştələr ipdən asılır, altına parça salınırdı. Xəmirlər quruduqca parçanın üstünə töküldürdü. Onları sacda qovurub qışa saxlayırdılar. Xatırladaq ki, keçmişdə əriştə bazarlarda satılmazdı.

Parçaya bükülmüş lavaşlar evin zirzəmisindəki tavandan asılmış taxta lövhənin üstünə yigilirdi. Bu addım gəmircilərdən qorunmaq məqsədi daşıyırıldı. Qurumuş lavaşı yumşaltmaqdən ötrü yeyilərkən üzərinə su çılənirdi. Ümumiyyətlə, lavaş azərbaycanlılar yaşayan bütün bölgələrdə bişirilir.

Təbriz mətbəxi meyvə-tərəvəz və göyərtilərdən tədarük edilən yeyəcəklərlə zəngin idi. Şəhərin bağ-bağatı və bostan sahələrinin genişliyi buna zəmin yaradırdı.

Qış tədarükünə *səbzicat* da daxil idi. Keçmişdə istixanalar olmadıqından soyuq aylarda göyərti tapılmazdı. Göyərti qurudulmasına payız fəslinin əvvəllərində başlanırdı. Səyyar göyərtisatanlar uzunqulaqlara yüklədiyi mallarını hər dəfə bir məhəlləyə gətirirdilər. Qonşu qadınlar qabaqcadan razılaşdıqları gündə göyərti alır və köməkləşərək növbə ilə hər gün birinin evində göy arıtlamaq üçün yiüşirdilər. Səbzilər təmizlənib yuyulur və kölgəlikdə süfrə üzərinə sərilərək qurudulurdu. Qurumuş göyərtilər 3-4 gündən sonra torbalara yigilirdi. Bəziləri isə hörülüb zirzəmidən asılırdı. Aş üçün sozu (kəvər), cəfəri, keşniş, ispanaq, təlxun, dolma üçün şüyüb, mərzə, kəvər, umac aşı üçün reyhan və ümumi istifadədə nanə, əvəlik və s. qurudulurdu. Bunlar həm qidalanma məqsədi daşıyır, həm də təbabətdə istifadə edilirdi.

*Badımcan* qurudulmaq üçün içi boşaldılaraq ağaç budağına keçirilirdi. Qışda isladıllaraq ondan dolma bişirilirdi. Tərəvəzlərdən *pomidor*, *aci bibər* də tədarük edilirdi. Doğranıllaraq qurudulmuş pomidor taskababı, səbzi qovurmaya atılırdı.

*Qax* meyvələrin qurudulmasından hazırlanırdı. Ağacdən tökülen almalar metal, yaxud saxsı qablara düzülürdü. Çörək bişirib qurtardıqdan sonra təndirin külünü toplayıb,

odunu azaldır, sonra almalar orada həmin qablardan bişirilirdi. Gilas, tut, əncir, şaftalı, gavalı, alça, ərik, iydə, innab, yemişan və digər meyvə və giləmeyvələr açıq havada həsir üzərinə sərilərək və ya torbalarda həyətdəki qənarədən asılıraq qurudulurdu. Onların bir çoxundan qış fəslində xoşab hazırlanır. Gavalı və alça duzlu suda pörtlədilib qurudulurdu. Albuxara üçün həmin meyvələr kömür tüstüsünə verilirdi.

Ərik qurutmaqdən ötrü meyvə yiğimina iyun ayında başlanılırdı. Təbərzə ərikləri ikiyə bölünərək tumu çıxarılırdı. Meyvə toplanılmasına məhəllənin gəncləri, hətta uşaqlar da qoşulurdular. Ərik tabaqlara yiğilaraq talvarlarda saxlanılır. "Qaysı" adlanan ərik qurusu ayrıca yeyilir, duru xörəklərdə (xuruşlar, bozbaş, əriştə aşı və s.) istifadə edilirdi. Qaysidan qaysava da bişirilirdi.

"Şəkərbadam" adlı şirniyyat qaysidan hazırlanır, uzun müddət saxlanmaq üçün nəzərdə tutulurdu. Meyvə tumu çıxarılib qurudulur və içərisinə badam qoyulurdu. Şəkərbadam yeyilərkən şirəyə salınırdı. Təbrizlilərin çay süfrəsində şirəyə salınmış qurudulan əksər meyvələri görmək olardı.

*Sucuq (Basdıq və ya baslıq)* Təbrizlə bahəm, qonşu bölgələrdə də yayılmışdır. Onu hazırlamaq üçün sapa düzülmüş qoz ləpəsi un (hazırda nişasta) və doşab qarışığı olan mayenin içini salınırdı. Açıq havada quruduqdan sonra bərabər ölçüdə kəsilir və üzərinə döyülmüş badam və qənd tozu səpilirdi.

*Miyanpor* hulu, ərik, əncir və armuddan düzəldilir, qış fəslinə tədarük məqsədilə hazırlanır. Armudun çəyirdəyi, ərik, hulu və ya şaftalının tumu çıxarılaraq ipə düzülür və təbii qaydada qurudulurdu. İçinə bal (şəkər də ola bilər) və döyülmüş qoz qarışığından ibarət içlik doldurulurdu. Yeyilməzdən bir müddət qabaq yumşalması üçün nəm parçaya büküldürdü. Xatırladaq ki, hazırda miyanporu Təbrizlə yanaşı, Naxçıvan süfrəsində də görmək olar (3, s.269).

Təbriz bağbanları adətən, bazara çıxara bilmədikləri üzümü tədarük edənlərə verirdilər. Üzüm qurudularaq *kişmiş, mövüç* hazırlanır və eləcə də artıq qalan məhsuldan *doşab (bəhməz)* bişirilirdi. Onu hazırlamaq üçün üzüm salxımları gilələnir və bez torbalara töküldürdü. Üçbucaq şəkilli iki ağacın ortasından asılan torbanın ağızı bəzülür və ortasından keçirilən taxta ilə burulub sıxlırdı. Beləliklə, üzümün suyu çıxarılır və azacıq odda bişirilirdi. Doşab uzun müddət keyfiyyətini qoruyan qidalardan idi. Tut və xurmadan da düzəldilirdi. Doşab bir çox qidalara qatılır və ayrıca qəbul edilirdi. Şəkər az tapıldığından tut doşabından istifadə edərək müxtəlif meyvələrdən mürəbbələr bişirilirdi. Qış tədarükündə mürəbbələr xüsusi yer tuturdu.

Yağlı yeməklərdə istifadə edilən *narşərab* da yuxarıdakı qaydada nardan hazırlanır. Qeyd edək ki, xörəklə yeməkdən və turşu hazırlamaqdən ötrü üzüm suyundan *sirkə* qoyulurdu. *Abqora* qoradan, *sirkə-şirə* isə sirkəyə qənd şirəsi qatmaqla hazırlanır. *İskəncəbi (iskəncəbin)* demək olar ki, sirkəşirə ilə eyni qaydalarla düzəldilirdi (4, s.326). *Ablimu* yetişmiş, turş limonun suyunu çəkməklə əldə edilir, yağlı xörəklərə yeyilirdi.

Qışa tədarük qidaları içərisində turşular (şorabalar) müəyyən yer tutur. İştah gətirən, xörəyə dad verən turşular müxtəlif tərəvəz, meyvə və səbzicatdan hazırlanır. Sirkə, duz və ədvayıt turşuların əsas tərkibi sayılırdı. Sirkə turşularla bahəm, ərzaqların uzun müddət saxlanması üçün onlara qatılır, həzmi asanlaşdırmaqdən ötrü həm də ayrıca qəbul edilirdi. Tarixçəsi şərab qədər qədimlərə gedən sirkəni qədim misirlilər, aşurlar, babillilər, yunanlar, romalılar tanıydırlar. Hətta qədim dövrdə sirkə üzərinə vergi qoyulması da tarixi mənbələrdən məlumdur (5, s.23-24). Bəhs etdiyimiz dövrdə Təbrizdə çoxlu turşu növləri vardı.

*Həftəbicar turşusu* yerkökü, gül kələm, lobya, istiot, sarımsaq, kərəvüz, sirkə və ya duzlu su ilə qoyulurdu. *Badımcان turşusu* hazırlamaq üçün yarılmış qara badımcanı acılığı getsin deyə, suda pörtlədib içində sarımsaq, duz-istiot, yerkökü, quru nanədən ibarət içlik doldurulurdu. Bu turşu Bakı və Lənkəran bölgəsində də geniş yayılmış, "sirkə-badımcan" adıyla tanınmaqdadır. *Həlli badımcan turşusu* isə bişmiş badımcan əzilib ona sarımsaq, cirə və nanə ilə qarışdırılaraq sirkəyə qoyulurdu. *Şor xiyar turşusu* üçün kiçik xiyarlar sarımsaq, tərxun, istiot, kərəvüzlə birgə duzlu suya salınırdı. Kərəvüzü doğrayıb qaynadır, suyuna duz-istiot, yerkökü, gül kələm, lobya və sarımsaq qatılmaqla *kərəvüz turşusu* hazırlanır. *Sarımsaq turşusu* təzə dərilmiş sarımsağın qabığını soyub sirkəyə salmaqla qoyulurdu. *Soğan turşusu* üçün xırda soğanlar seçilir, qabığı soyulduğdan sonra o, duz-istiot, nanə, tərxunla sirkəyə tutulurdu. *Ləbləbi (Çuğundur və ya pazi) turşusu* düzəltmək üçün yetişmiş çuğundurlar fal-fal doğranıb üst-üstə yiğilir, üzərinə duzlu və sirkəli su töküldürdü. *Lobya (Paxla) turşusu* üçün göy lobya xırda doğranıb, sarımsaq, duz-istiot və tərxunla birgə sirkəyə qoyulurdu. *Qora turşusu* düzəldərkən hələ yetişməmiş üzüm salxımları dərilib gilələnir və yaşıl qoralar suda qaynadılır. Soyuduqdan sonra üzərinə sirkə və ya abqora alınır. *Qovun (Yemiş) turşusu* üçün tam yetişməmiş yemişlər düzbucaq formada doğranır və yumşalmaqdan ötrü əhəng suyuna salınırdı. Azacıq saxlandıqdan sonra sirkəli suya qoyulurdu. *Lavaşa* alça, gavalı və ərikdən düzəldirlər. Meyvənin tumu çıxarılaraq qaynadılır və mət halında məhlul iri sinilərə sərilərək qurudulurdu. Bu turşu Şimali Azərbaycanın bütün bölgələrində geniş yayılmışdır. *Şanı turşusu* turşasının dada malik olurdu. Ağ ya qara şanı budaqları yuyulub, suyu dərilir, sonra onun üstünə sirkə tökülr, bir qədər nabat, eyni zamanda yetişməkdən ötrü kömür parçaları və nal da atılırdı. Şüşə qablarda saxlanan şanı turşusu 10 günə hazır olurdu. Bundan başqa, alma, armud, heyva, albalı, gilənar və s. meyvələrin turşusu da onlara sirkə və göyərti qatılmaqla alınır.

Hazırda banan, kivi, alma, armud, ərik, əzgil, axta zoğal, alça, albalı, əncir, qoz, naringi, limon, pomidor, bibər, zeytun, gülpər, ənbə, yumurta və başqa qidalardan da şorabalar hazırlanır. Qeyd etmək lazımdır ki, hər növ turşunun əmələ gəlməsi üçün isti temperatur lazım gəlir. Onlar əsasən şüşə qablarda sərin yerdə saxlanılırdı. Etnoqrafik sorğulara əsasən söyləyə bilərik ki, XX əsrin ortalarındanadək təbrizlilər qısa tədarük məqsədilə taxıl və maye ərzaqları küp qablarda evin zirzəmisinə qoyurdular. Keçmişdə soyuducu olmadığından ət, abqora, limon suyu, quyruq yağı və digər məhsulları zirzəmidən əlavə, həyətlərdəki quyulara da salladırdılar.

## ƏDƏBİYYAT:

1. Mustafayev A.N. Azərbaycanın maddi-mədəni irsi (etno-tipoloji tədqiqat). Bakı: Adiloğlu, 2010, 640 s.
2. Məmmədova İ.G. Azərbaycanda qarşılıqlı yardım formaları (tarixi-etnoqrafik tədqiqat). Bakı: Elm, 2011, 230 s.
3. Naxçıvan mətbəxi. Naxçıvan: Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi, 2012, 356 s.
4. سعیده سریانی. آسپزی اصیل ایرانی. چاپ اول، تهران، انتشارات بهزاد، ۱۳۸۶، ۲۸۱، ص. ۲۸۱
5. توران بداغی با همکاری لیلا خلیقی. ترشی ایرانی. چاپ اول، تهران، انتشارات ماشی، ۱۳۹۱، ۳۰۴، ص. ۳۰۴

**ИЛЬХАМА МАМЕДОВА****ЗАПАСЫ ПРОДОВОЛЬСТВИЯ НА ЗИМУ В БЫТУ  
НАСЕЛЕНИЯ ГОРОДА ТЕБРИЗА  
(В XIX - НАЧАЛЕ XX ВЕКОВ)**

Пища, запасающаяся на зиму, по составу делится на две части: пища животного происхождения (мясные и кисломолочные продукты) и растительного происхождения. В летнее время года из баранины готовиться жаркое, производились запасы сущеной рыбы, сливочного масла и сыра. Кроме этого, сушилась зелень и различные виды фруктов и овощей, приготовлялся лаваш. Из-за голода и трудностей в прошлом, каждая семья для зимнего времени года была вынуждена делать запасы. В это время, собравшись все вместе, в результате взаимной помощи, подготавливали запасы своей семьи.

**ILHAMA MAMMADOVA****TO STORE UP FOOD-STUFFS FOR WINTER IN WELFARE  
OF POPULATION OF TABRIZ CITY  
(XIX AND AT THE BEGINNING OF XX CENTURIES)**

Foods stored up for winter are divided into two parts for their content: animal (meat and milk products) and vegetable foods. In summer meat of sheep was roasted, dry fish, fresh butter, cheese were stored up. Moreover, greenery and different fruit and vegetables were desiccated, lavash were prepared. In old times, every family had to store up food-stuffs for winter because of deficiency and difficulty. All people helped each other and prepared food-stuff of their family.

*Rəyçilər: t.e.d. Ş.Bünyadova, t.e.d. Q.İsmayılov  
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya İnstitutu tarixi  
Etnoqrafiya şöbəsinin 221 mart 2014-cü ül tarixli iclasının qərarı ilə çapa məsləhət  
görülmüşdür (protokol №2).*